

2025



AZƏRBAYCAN
SİGORTAÇILAR
ASSOSİASIYASI

Bülleten İyun

Biz, Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri milli mənafeyə, iqtisadi inkişaf və siyasi sabitlik üçün əsasları təmin etməyə qadir yeni sosial-iqtisadi münasibətlərə cavab verən yeni ideoloji doktrinanın yaradılmasının zəruriliyini dərk edərək ümumbəşəri dəyərlərə, hamı tərəfindən qəbul edilən mənəvi prinsiplərə, mənəviyyətə və hüquqa əsaslanan sığortaçının şərəf kodeksini işləyib hazırladıq. Sığortaçı bir maliyyə müəssisəsi olmaqla, mahiyyət etibarilə kommersiya mənəviyyətinin qoruyucusudur, təmizliyi, doğruluğu, ağıllığı, işgüzarlığı, dəqiqliyi həvəsləndirir və bədməsrəfçiliyi, qumar zövqünü, ağılsızlığı, şərəfsizliyi amansızcasına pisləyir.

Belə bir şəraitdə prosesin bütün iştirakçıları – istehsalçılar, satıcılar, istehlakçıların rifahı, ümumiliklə cəmiyyətin tərəqqisi xeyli dərəcədə sığortaçının xarakterindən, səmərəli əməyindən, onun mədəniyyətindən və mənəviyyatından asılıdır.

Sığortaçı özünün gündəlik peşə fəaliyyətində buna can atır:

- Verdiyi sözə əməl etmək. Onun sözü hər cür imzalardan, möhürlərdən və ya veksellərdən qiymətli və etibarlıdır;
- Özünə, öz tərəfdaşlarına və rəqiblərinə münasibətdə ləyaqətli davranmalı. Sığortaçı qanunsuz və nətəmiz işdə iştirakdan qətiyyətlə çəkinir və ona yol verməməkdən ötrü mümkün olan hər şeyi edir;
- Müştərinin, tərəfdaşın mənafeyi üzərində öz mənafeyi qədər çalışır. Bu hamı üçün uğurların və rifahın rəhnidir;
- Sirləri qoruyub saxlamaq. Sığortaçı üçüncü şəxslər və təşkilatlar tərəfindən ona etibar olunmuş məxfi məlumatların qorunub saxlanması mütəəddir dərəcədə etibarlıdır;
- Sözlərində və əməllərində dəqiq olmalı. Sığortaçı kiməsə zərər gətirən hər hansı fəaliyyətdən çəkinir. Birincilik uğrunda mübarizədə yalnız ləyaqətli rəqəbat qanuni vasitə ola bilər. Kommersiya uğruna, şan-şöhrətə, karyeraya kiminsə hüquqlarının və mənafelərinin, kiminsə ləyaqətinin və ya rifahının hesabına nail olunmamalıdır;
- İnsan, cəmiyyət, təbiət qarşısında məsuliyyət daşımalı. Sığortaçı siyasətdən kənardır. Əgər onların fəaliyyəti cəmiyyətin qanunları ilə ziddiyyətə girirsə və ya ümumbəşəri dəyərlər anlayışı ilə üst-üstə düşmürsə, sığortaçı şəxsi, partiya, qrup və ya qurumların mənafelərinin yedəyində gedə bilməz;
- Millətlərarası mədəni münasibətlərin qararlaşımasına, beynəlxalq sığorta əlaqələrinin inkişafına kömək etməli, iqtisadi fəaliyyətin istənilən formasında millətçi yanaşma tərzini rədd etməli;
- Sığorta şirkətləri arasındakı münasibətlərdə yekdillik, həmrəylik və qarşılıqlı yardım prinsiplərinə əməl etməli, korporativlik və etimad ruhunu təsdiq etməli;
- Humanizm nümayiş etdirməli. Sığortaçı ölkənin sahibkarlıq ənənələrindən: xeyriyyəçilik və şəfqətdən kənarda qala bilməz. Sığortaçı ehtiyacı olanlara kömək etməyə hazırdır, bunun üçün əlində olan bütün imkanlardan istifadə edir.

İnsanın şərəf və ləyaqəti – Sığortaçı üçün istənilən digər dəyərlərdən yüksəkdə durur!

Azərbaycan Sığortaçılar Assosiasiyası GFIA-in illik konfransında

İştirak edib


Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans "Dəyişən global mənzərə və onun sığorta sektoruna təsiri" mövzusunda həsr olunub.



Konfransda dünyanın müxtəlif ölkələrindən iştirak edən peşəkar sığortaçılar dəyişən geosiyasi və geoiqtisadi vəziyyətin sığorta sektoruna təsirlərini müzakirə edib.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası 2021-ci ildən etibarən Qlobal Sığorta Assosiasiyaları Federasiyasının üzvüdür. GFIA hazırda dünya ölkələrinin sığorta birliklərindən ibarət 42 üzv və 3 müşahidəçi təşkilatı özündə birləşdirir.

ASA və yerli sığorta şirkətləri beynəlxalq vebinarda iştirak etdi



Bu gün Türkiyə Sığorta Birliyi (TSB) və "S&P Global"-in birgə əməkdaşlığı çərçivəsində "Kredit Reytingi Metodologiyasına Giriş və Sığorta Sektoru Ölkə Risk Qiymətləndirmələri" mövzusunda həsr edilmiş vebinar təşkilat olunub. ASA ilə TSB arasında mövcud olan memorandum və qarşılıqlı əməkdaşlığa əsasən, Azərbaycanın bir sıra sığorta şirkətlərinin nümayəndələri də vebinarda iştirak ediblər.

ASA FinTech Forumunda iştirak edib

Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə "FINTEX SAMMIT 2025" Forumu keçirildi. "Bank və maliyyə ekosistemində yeni trendlər, innovativ həllər, FinTex və təhlükəsizlik" mövzusunda həsr olunmuş Forumda Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və bir sıra sığorta şirkətlərinin təmsilçiləri də iştirak etdilər.



Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov arasında görüş keçirilib.

Görüşdə ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Assosiasiya haqqında və sığorta sektorunda görülən işlər barədə geniş məlumat verdi. İcraçı direktor öz çıxışında sahibkarlıq subyektlərinin sığorta cəlb olunmasının iqtisadi dayanıqlıq üçün oynadığı əhəmiyyətli roluna toxundu.

ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov öz növbəsində sığorta sektorunda həyata keçirilən islahatları və müşahidə olunan bazar böyüməsini yüksək qiymətləndirdiyini bildirdi. Qeyd etdi ki, sahibkarların çoxçeşidli sığorta xidmətlərindən mütəmadi olaraq yararlanması ümumilikdə ölkə iqtisadiyyatının davamlı böyüməsinə təkan verən başlıca amildir.

Tərəflər, növbəti mərhələdə sahibkarlar arasında sığorta məlumatlılığının sistemli şəkildə təmin olunması və biznes subyektlərinin sığortaya əlçatanlığının artırılması yönündə razılığa gələrək birgə əməkdaşlıq haqqında memorandum imzaladılar.



Mopedlər icbari qaydada sığortalanacaq – Türkiyədə

Türkiyə parlamentində müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi mopedlərlə bağlı dəyişiklikləri nəzərdə tutur. Qanun layihəsində diqqətə çatdırılır ki, mopedlər icbari məsuliyyət sığortasına cəlb olunmadığından,



onların törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində digər avtonəqliyyat vasitələrinə və fiziki şəxslərə dəymiş maddi və mənəvi zərərin ödənilməsində problemlər yaranır. Buna görə də, qanuna nəzərdə tutulan dəyişikliklə mopedlər də icbari məsuliyyət sığortasına cəlb olunacaq.

Avropa gəncləri sığorta haqqında nə düşünürlər? - SORĞU

Insurance Europe “Gənclər sığorta haqqında nə düşünürlər?” mövzusunda sorğu keçirib

Sorğuya əsasən, Avropalı gənclərin:

» 57%-i sığortalanma prosesinin çətin olduğunu düşünür və hesab edirlər ki, sığortalanmaq daha sadə və rəqəmsal olmalıdır.

» 82%-i daha geniş təminat əhatəsi üçün daha çox sığorta haqqı ödəməyə hazır olduğunu deyir.

» 82%-i sığorta ilə bağlı məlumatlı qərarlar verə bilmək üçün məktəbdə kifayət qədər maliyyə təhsili almadıqlarını düşünür.

» 73%-i hesab edir ki, sığortaya yatırılan hətta kiçik investisiyalar da faydalıdır.

» 79%-i qarşısılınma tədbirlərinin təşviqində sığortaçıların daha aktiv olmağını istəyir.

» 60%-i sığorta sahəsində işləmək istəmədiklərini bildirir.



Sığortası yığımlarının 70%-i "Kredit həyat sığortası" hesabına formalaşib

Cari ilin yanvar-aprel aylarında Türkiyənin həyat sığortası bazarında 81% böyümə qeydə alınıb. İcmala görə, qardaş ölkənin həyat sığortası bazarında təmin olunmuş yığımların 70%-i "Kredit həyat sığortası" məhsulu üzrə yığılmış sığorta haqları hesabına formalaşib.

Statistikaya əsasən, təkcə 2024-cü ildə banklara borcu olub vəfat etmiş 100 min nəfərin ümumilikdə 3 milyard TL (130.2 milyon AZN) həcmində olan kredit borcu "Kredit həyat sığortası" məhsulu ilə qarşılanıb.

CREDIT LIFE INSURANCE

First name _____

Last name _____

Date of birth (YYYY/MM/DD) _____


Spouse _____

Dependent children
Last name, first name _____

Complete this section if you are submitting a claim for a child over age 17 or 20, depending on your group insurance contract (last date of the insured year (YYYY/MM/DD))

Full name (last, first, middle)	Start date of the insured year (YYYY/MM/DD)	Last date of the insured year (YYYY/MM/DD)
☐		
☐		
☐		
☐		

— the institution attended at any time



Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **7.939 AZN**

20 il |  **Ata Sığorta**

Sizinlə dost sığorta

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **7.697,40 AZN**



 **Xalq Sığorta**

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **12.002.60 AZN**

 **IPAK YOLU SIĞORTA**
SILK WAY INSURANCE

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **12.126 AZN**





Sığorta növü: Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

*Ödənilmiş sığorta məbləği: **27.900 AZN***



Sığorta növü: İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta

Sığorta hadisəsi: Ölüm halından

*Ödənilmiş sığorta məbləği: **44.560,76 AZN***



MEQA SİĞORTA

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

*Ödənilmiş sığorta məbləği: **23.486 AZN***



**MEQA
HƏYAT**

Sığorta növü: Həyatın yaşam sığortası

Sığorta hadisəsi: Sığorta olunanın sığorta müddətinin sonunadək yaşaması halı

*Ödənilmiş sığorta məbləği: **168.962,81 AZN***

